

“Mənim ölkəm – Azərbaycan”

Türkiyənin tarixi Kapadokiya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fuad Quliyevin “Mənim ölkəm-- Azərbaycan” filmi ölkə nominasiyası üzrə Qızıl mükafata layiq görüldü.

səhifəsində izləyə bilərsiniz:
<https://www.youtube.com/watch?v=bgvtrGtHJ1s>

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalı bu il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Festivalda 18

Bakı Media Mərkəzindən verilən məlumata görə, tanıtım filminə Azərbaycanın tarixi, təbiəti, turizm imkanları, mədəniyyəti və mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Məqsəd hər kəsə onun Vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir.

Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş auditoriyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin çəkdiyi “Azərbaycan ruhu” filmi də Beynəlxalq Turizm Filmləri Festivalının xüsusi mükafatına layiq gö-



rülmüşdü. Həmin qısametrajlı reklam filminə Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.

Beynəlxalq Turizm Filmləri Festivalında qalib gələn “Mənim ölkəm-- Azərbaycan” filmi Bakı Media Mərkəzinin rəsmi

ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştirak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalda film nümayişləri Nevşehir qalasında açıq havada baş tutub.

***M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”***